

Mikah

*Bexarətlər 1-ḳatar ••• Barlıq əllər, anglanglar!
Samariyə wə Yəḥudanıng ḥalioja way!*

¹ Pərwərdigarning səzi — Yotam, Ahaz wə Həzəkiya Yəhūdaqla padixah bolğan künlərdə Morəxətlik Mikahqa kəlgən: —

— U bularni Samariyə wə Yerusalem toqrisida kərgən.

² Anglanglar, i həlkələr, həmmüngler!

Kulak sal, i yər yüzü wə uningda bolğan həmmüngler: —

Rəb Pərwərdigar silərni əyibləp guwahlıq bərsun,

Rəb mukəddəs ibadəthanisidin silərni əyibləp guwahlıq bərsun!■

³ Qünki mana, Pərwərdigar Θz jayidin qikidu;
U qüxüp, yər yüzidiki yüksiri jaylarnı qəyləydi; □ ■

⁴ Uning astida taqlar erip ketidu,

Jiloqlar yerilidu,

Huddi mom otning aldida erigəndək,

■ **1:2** Qan. 32:1; Yəx. 1:2 □ **1:3** «... U (**Pərwərdigar**) qüxüp, yər yüzidiki yüksiri jaylarnı qəyləydi» — «kirix sez»də eytkinimizdək, «Israil (wə baxqa əllər) üçün «yükiri jaylar» butlaroqa, jin-xəytanlaroqa ataloğan jaylar idi. ■ **1:3**
Qan. 32:13; 33:29; Zəb. 115:3; Yəx. 26:21; Am. 4:13

Sular tik yardin təkulgəndək bolidu. □ ■

5 Buning həmmisi Yaқupning itaətsizliki, Israel jəmətidiki gunahlar tüpəylidin bolidu; Yaқupning itaətsizliki nədin baxlanoqan? U Samariyədin baxlanoqan əməsmu? Yəhudadiki «yukıri jaylar»ni yasax nədin baxlanoqan? Ular Yerusalemdin baxlanoqan əməsmu? □

6 Xunga Mən Samariyəni etizdiki tax dəewisidək, Üzüm talliri tikixkə layık jay kiliwetimən; Mən uning taxlirini jiloqioqa domilitip taxlaymən, Uning ullirini yalingaqlaymən; □

7 Uning barlıq oyma məbudliri para-para qekiyetilidu;

□ **1:4** «Qünki mana, Pərwərdigar eż jayidin qıkıdu... (3-ayət) U qüxp, yər yüzdikи yukıri jaylarnı qəyləydu; Uning astida taoqlar erip ketidu...» — demisəkmə, bu ahirki zamandiki «Pərwərdigarning küni»ni kərsitidu. ■ **1:4** Hək. 5:4; Zəb. 18:7-9; Zəb. 68:2, 8; Zəb. 97:5; Am. 9:5 □ **1:5** «Yaқupning itaətsizliki nədin baxlanoqan? U Samariyədin baxlanoqan əməsmu? Yəhudadiki «yukıri jaylar»ni yasax nədin baxlanoqan? Ular Yerusalemdin baxlanoqan əməsmu?» — Israel wə Yəhudadada «yukıri jaylar» butpərəslikkə ait, yirginqlik jaylar oqa aylandurulqanidi. «yukıri jaylar» yasax «Yerusalemdin baxlanoqan» — Sulayman padixaḥning bu ixlarda əyibi bar idi («2Pad.» 11:7ni kərung). □ **1:6** «Xunga Mən Samariyəni etizdiki tax dəewisidək, üzüm talliri tikixkə layık jay kiliwetimən» — baxqa birhil tərjimisi: «Xunga Mən Samariyəni etizdiki tax dəewisidək, yengila tikilgən uzumzarlıqtək kiliwetimən». «**Mən uning taxlirini jiloqioqa domilitip taxlaymən**» — Samariyədiki həxəmətlik imarətlər ajayıb həywətlik qong taxlardın yasaloqanidi (Omri degən padixaḥning dəwridin baxlap). «... **domilitip taxlaymən**» — ibraniy tilida «... təküp taxlaymən».

Uning paħixiliktin erixkən barlik hədiyəliri ot bilən kəydürülidu;

Barlik butlirini wəyranə ķilimən;

Qünki u paħixə ayalning həkkı bilən bularni yioqip toplidi;

Ular yənə paħixə ayalning həkkı bolup ķaytip ketidu.□

8 Bular üqün mən ah-zar kətürimən,

Mən həwlaymən;

Yalingayak, yalingaq degüdək yürimən;

Mən qilberilərdək həwlaymən;

□ 1:7 «**Qünki u (Samariyə) paħixə ayalning həkkı bilən bularni yioqip toplidi; ular yənə paħixə ayalning həkkı bolup ķaytip ketidu**» — «paħixə ayalning həkkı» tooruluq: — «kirix sez»imizdə etiloqandək, Israil wə Yəħudanıgħi butpərəsliki hərhil xəhwaniylik bilən arilaxkən. Buthanilarqa məhsus «atap beoqixloqan» paħixə ayallar bilən billə yetix butka qoqunuxning bir paaliyiti idi, xuning bilən buthanilar wə ularni baxķurqoqular bu arkılık beyip kətkənidı. «Paħixə ayalning həkkı bolup ķaytip ketidu» — Israilni ixqal kıloduqi Asuriyə imperiyəsi wə keyin Babil imperiyəsi bəlkim muxu butpərəsliktin erixkən mal-dunyalırını ohxax yolda (əzlinining buthanilirini selip, butprərəslik-paħixiwazlıq arkılık beyixxqa) ixlətkən boluxi mümkün! Baxxa birhil qüxənqisi: — paħixiwazlıq arkılık erixəlgən xu kümüx butlaroqa həl berixkə ixlətkən; tajawuzqilar kümüxnı ķaytidin eritip, uni tənggilərgə aylanduridu; andin u ķaytidin «paħixə ayalning həkkı»gə ixlitilixi mümkün.

Hüwküxlardək matəm tutup yürimən. □ ■

9 Qünki uning yariliri dawaliqusizdur,
 U hətta Yəhüdaqılıqimu yetip,
 Həlkimning dərwazisiqə, yəni Yerusalemələqə
 yamridi. □

10 Bu apətni Gat xəhiri idə səzlimənglar;
 Kət'iy yioqlimanglar;
 Bəyt-lə-Afrəh xəhiri idə topa-qangda
 eölinanglar! □ ■

11 I Xafirda turuwatkan kız, yalingaqlıq wə
 xərməndilik iqidə əsirlikkə et;
 Zaananda turuwatkan kızlar talaqə həq qikqan
 əməs;

□ **1:8 «Bular üçün mən ah-zar kətürimən, mən huwlaymən ... mən qılberilərdək huwlaymən; hüwküxlardək matəm tutup yürimən»** — Mikah pəyoqəmbər Samariyədikilərgə intayın kəyüngini üçün qattiq azablanıqan. Xuning bilən u ularoqa kəlgüsü apətni kərsitidən «rəsim bolux» üçün, həlkinqı bu ixlarning tezla reallıqka aylidiqanlığını biliq yetixi üçün, ular aldida yalingaq (bəlkim «yerim yalingaq») yürüdü. ■ **1:8** Ayup 30:29 □ **1:9 «U hətta Yəhüdaqılıqimu yetip,...»** — muxu yerdə «u» apət yaki «Samariyəning yariliri»ni kərsitudu. **«U (apət) hətta Yəhüdaqılıqimu yetip, ... Yerusalemələqə yamridi»** — 10-16-ayətlərdə Mikah, Asuriyə imperiyəsinin Yəhudani ixojal kılıdioqanlığını aldin'ala eytidü. Muxu ayətlərdiki 11 xəhərning hərbiri pəyoqəmbərning yurti «Morəxət»tin kəp degəndə 9 kilometr yıraklıqta bolup, «Morəxət»tə turup kərgili bolatti. Mikah, hərbir xəhərning namlırinin mənisi həkkidə uningoşa maslaxkan səzlərni kılıp, ularning əhwalını süpətligən. Dərwəkə hərbir xəhər ahirida Asuriyə təripidin ixojal kılındı. □ **1:10 «Bu apətni Gat xəhiri idə səzlimənglar, kət'iy yioqlimanglar»** — «Gat» degən isimning mənisi «yioqa»qa yekin. **«Bəyt-lə-Afrəh xəhiri idə topa-qangda eölinanglar!»** — «Bəyt-lə-Afrəh» «topa-qanglıq yurt» degən mənidə. ■ **1:10** 2Sam. 1:20; Yər. 6:26

Bəyt-Ezəl ah-zarlar kətürməktə;

«*Huda* səndin mukim jayingni elip ketidu!» □ ■

12 Marotta turuwatkan kız yahxilikka təlmürüp tit-tit boluwaitidu;

Birak yamanlıq Pərwərdigardin Yerusalem dərwazisioqa qüxti. □ ■

13 Tulparni jəng hərwisişa կat, i Lakixta turuwatkan kız;

(Lakix bolsa, Zion kizişa gunahning baxlanıan yeri idi!)

□ **1:11** «**I Xafirda turuwatkan kız, yalingaqlıq wə xərməndlilik iqidə əsirlikkə et**» — «Safir»ning mənisi «güzellik», «yekimlik». «**Huda səndin mukim jayingni elip ketidu!**» — ibraniy tilida «U səndin mukim jayingni elip ketidu!». «**Zaananda turuwatkan kızlar talaoşa heq qıckan əməs**» — «Zaanan»ning tələppuzı «qırix» degən səzgə yekin. «**Bəyt-Ezəl ah-zarlar kətürməktə; Huda səndin mukim jayingni elip ketidu!**» — «Bəyt-Ezəl» degən «elip ketix»kə yikin ahangda. Ayəttiki ikkinçi kisişning baxka birhil tərjimisi: «Zaananda turuwatkan kızlar Bəyt-Ezəlning ah-zarlırioqa qıckan əməs; səndin mukim jayingni elip ketidu». ■ **1:11** Yəx.

47:3 □ **1:12** «**Marotta turuwatkan kız yahxilikka təlmürüp tit-tit boluwaitidu**» — «Marot» degənnin mənisi «aqqıq» — ular «yamanlıq»ning aqqıqliğını tetiydu. «...ya-manlıq Pərwərdigardin Yerusalem dərwazisioqa qüxti» — Sənnaherib Yəhudadiki nuroqun xəhərlirini muğasirigə aləqəndin keyin Yerusalemni ixçəl kılalmay dərwazisi aldioqa tohtap қaldı. Ahirida məoqlup boldi. ■ **1:12** Am. 3:6

Qünki səndə Israilning itaətsizliki tepilidu.□

14 Xunga sən huxlixix hədiyilirini Morəxət-Gat xəhiringə berisən;

Akzibning dukandarlırı Israil padixaħlırioqa yalqanqılık yətküzidu;□

15 Mən tehi sanga bir «mirashor» əpkelimən, i Marəxaħ xəhiri idə turuwatkan kız;

Israilning xan-xəripi Adullaməqimu qüxüp ke-

□ **1:13 «Tulparnı jəng hərwisi oqa қat, i Lakıxta tu-ruwatkan kız»** — ibraniy tilida «Lakix»ning tələppuzi «at»ka yekin. Lakix xu rayondiki əng küqlük xəhər; atka tayinixning ezi bir gunaħ. Huda Israil oqa «atka tayinix»ni kətiy mən'i kılqanidi («Qan.» 17-bab). Ularning atlaroqa tayinixi bəlkim Yəħuda oqa səlbiy ülgə boluxi mumkin idi. **«Lakix bolsa, Zion kizi oqa gunahning baxlanoqan yeri idı!»** — Lakix xəhiri Yəħudada bolqını bilən birlinqi bolup ximaliy padixaħlikuning tunji butpərəs padixaħi Yəroboam (I)ning rəzillikining təsirni köbul kılqan bolsa kerək. Həritilərni kerüng. □ **1:14 «Sən huxlixix hədiyilirini Morəxət-Gat xəhiringə berisən»** — «Morəxət-Gat» degən sezning yiltizi «mirasni elix» yaki «mirastin məħrum bolux» (ibraniy tilida «morəx», ərəb tilida «miras»). Ular eż «miras»idin ayrıldı, mirasi oqa «əlwida» deyixi kerək. **«Akzibning dukandarlırı Israil padixaħlırioqa yalqanqılık yətküzidu»** — «Akzib»ning mənisi «aldamqılık», Yəħuda padixaħlırioqa jaylaxkən. Yəħuda padixaħlıri (xundakla Israil padixaħlıri) Akzib xəhiri ning dukanlıridin kəp payda kərgənidi («1 Tar.» 4:21-23). Düxmən қoxuni Israil padixaħlırioqa tajawuz kılqandin keyin, Samariyə padixaħlıri jiddiy hajətkə qüxkəndə, Akzibtikilər ularoqa burunkidək soda-setik kılıp kerəklik təminatlarnı əwətəlməy, ularoqa «yalqanqi» bolup қalidu.

lidu.□

16 Өзүнгни тақирбax кıl,
Zokung bolqan balilar üçün qeqingni
qüxürüwət;
Korultazdək aydingbaxlıkingni kengəyt,
Qunki ular səndin ayrılip sürgün boluxkə kətti.
□

2

Jəbir-zulum üstigə qüxicidioğan jaza

1 Ornida yetip ķebiħlikni oylaydioğanlaroqa wə yamanlıq əyligüqilərgə way!
Pəkət ularning қolidin kəlsila, ular tang etixi bilənla uni ada kılıdu;

□ **1:15 «Mən tehi sanga bir «mirashor» əpkelimən, i Marəxah xəhiri də turuwatqan kız»** — ibraniy tilida «Marəxah» wə «mirashor» yekin söz. «mirashor» əlwəttə kinayilik gəp, u Asuriyə padixaḥı Sənnaheribni kərsitudu. **«Israilning xan-xəripi Adullamoğimu qüxüp keli**du» — «Adullam» əslidə Dawut pəyəqəmbər (yigit waktida) Saul padixaḥtin ķeqip, kiriwalqan oqar idi. Demək, Israil, jümlidin uning padixaḥı wə «xan-xəripi» bolqan butlar yənə ķeqixi kerək. Bırak bu sezning iqidiki mənisidə yənə ümid bar. Dawut pəyəqəmbər «Adullam»da yoxurunqandin keyin, japalıq künlərni ətküzüp ahirdə Israilning xərəplik padixaḥı bolup qılqan. Israil bəlkim uningoşa ohxax japalıq künlərni ətküzgəndin keyin xərəplik künlərni yənə kəridü. Məzkur bexarət yənə Məsih («Israilning xan-xəripi»)ning kəlgüsidiə Israilning gunahı tüpəylidin azabka qüxüxini kərsitiximu mumkin. □ **1:16 «Özüngni taqirbax kıl, zokung bolqan balilar üçün qeqingni qüxürüwət; korultazdək aydingbaxlıkingni kengəyt,...»** — qaqlarnı qüxürük matəmning birhil ipadisi.

2 Ularning aqkez kəzi etizlarqa qüxsila, ular zorawanlıq kılıp buliwalidu;
Əylərgimu կızıkipla կalsa, bularnimu elip ketidu;
Ular batur kixinimu jəməti bilən bulaydu,
Adəmni əz mirasliri bilən կoxup qanggiliqa kirgüziwalidu. □ ■

3 Xunga Pərwərdigar mundak dəydu: —
Mana, Mən bu ailigə կarap, boyunliringlardın qıkıralmaydioqan yaman bir *boyuntururkni* oylap təyyarliwatimən;
Silər əmdi gidiyip mangmaysilər;
Qünki xu künlər yaman künlər bolidu. ■

4 Xu künü ular silər toqranglarda təmsilni tiləp elip,
Eqinixlik bir zar bilən zarlaydu: —
«Biz pütünləy bulang-talang կilinduk!»;
U həlkimning nesiwisini baxkilarqa bəlüwətti;
Uni məndin xunqə dəhəxtlik məhərum կildi!
U etizlimizni munapikka təksim kılıp bərdi! □

5 Xunga Pərwərdigarning jamaiti arisidin,
Silərdə qək taxlap zemin üstigə tana tartip
nesiwə bəlgüqidin birsimu կalmaydu. ■

*Sahta pəyəqəmbərlərning Hudanıng
pəyəqəmbərliridin rənjixi*

□ 2:2 «... batur kixinimu jəməti» — yaki «... batur kixinimu eyi». ■ 2:2 Yəx. 5:8 ■ 2:3 Am. 5:13 □ 2:4
«U (Pərwərdigar) etizlimizni munapikka təksim kılıp bərdi!» — «munapik» bəlkim əz əhdisidə həq turmaydioqan Asuriyə padixağını kərsitudu. ■ 2:5 Kan. 32:8, 9

6 Ular: «bexarət bərmənglər!» — dəp bexarət beridu!

Əgər pəyəqəmbərlər bu ixlar toopluluk bexarət bərmisə, əmdi bu ar-nomus bizdin hərgiz kətməydu! □ ■

7 I Yakup jəməti,

«Pərwərdigarning Rohı səwr-takətsizmu?

Bu ixlar rast Uning қiloqanlırimu?» — degili bolamdu?

Mening səzlirim durus mangoluqioqa yahxılık kəltürməndu? □

8 Birak tünügünla Mening həlkim hətta düxməndək ornidin қozələldi;

Silər hatırjəmliktə yoldin ətüp ketiwatqanlarning tonini iq kiyimliri bilən salduruwalisilərki,

Ularnı huddi uruxtin kaytqanlardək kiyimsiz

□ **2:6** «Ular: «bexarət bərmənglər!» — dəp bexarət beridu! Əgər pəyəqəmbərlər bu ixlar toopluluk bexarət bərmisə, əmdi bu ar-nomus bizdin hərgiz kətməydu!» — bu ayəttə «bexarət berix» deyən peilning yənə bir tərjemisi: «xal qeqiq» (kinayilik gəp). Baxka birnəqqə hil tərjemiliri; (1) «Bu ixlar toopluluk bexarət bərməslik kerək!» (ular dəydu) «Əmdi ar-nomus (bizdin) hərgiz kətməydu!» (Mikah dəydu); (2) «Dərwəkə ular (pəyəqəmbərlər) bu ixlar toopluluk bexarət berixkə tohtaydu! Əmdi ar-nomus bizdin kətməydu!».

■ **2:6** Yəx. 30:10; Am. 7:16 □ **2:7** «I Yakup jəməti, «Pərwərdigarning Rohı səwr-takətsizmu? Bu ixlar rast Uning қiloqanlırimu?» — degili bolamdu?» — demək, Israıl (xübuhisizki, sahta pəyəqəmbərlərning təlimliri bilən): «Huda bizni səyidü, biz Hudanıng alahidə həlkı, U bizgə hərgiz yamanlıknı yətküzməydu» — dəweridu. Baxka birhil tərjemisi: «I «Yakup jəməti» dəp ataloquqi, Pərwərdigar səwr-takətsizmu? Bular (bu yaman ixlar) uning қiloqanlırimu?».

қaldurisilər. □

9 Həlkim arisidiki ayallarnı əzlirining illik
əyliridin қоqlaysılər;

Ularning yax balilirini silər Mening güzəl
gəhirimdin mənggüğə məhərum қılısilər. □

10 Ornunqlardin turup nerı ketinglar;

Qünki һalakətni,

Yəni azablıq bir һalakətni kəltüridiqan napak-
lık tüpəylidin,

Bu yər silərgə təwə aramgaḥ bolmaydu.

11 Əgər bihudilikdə, yaloqanqılıkta yüksən birsi
yaloqan gəp kılıp: —

«Mən xarab wə һarakķa tayinip silərgə bexarət
berimən» — desə,

Mana, u xu həlkə pəyəqəmbər bolup қalidu! □

*Hudanıng «Israelning қaldisi» oqa bolqan
wədisi*

12 Mən qoқum seni bir pütün kılıp uyuxturmən,
i Yaküp;

Mən qoқum Israelning қaldisini yiğimən;

□ **2:8** «... silər hatırjəmlikdə yoldın ətüp keti-
watqanlarning tonını iq kiyimliri bilən salduruwalisilərki,
ularni huddi uruxtin қaytqanlardək kiyimsiz қaldurisilər»
— baxka birhil tərjimi: «... huddi uruxtin қaytiwatqanlardın
aloqandək silər ularning tonını iq kiyimliri bilən elip bulisılər»
(uruxtin қaytqanlar bolsa hatırjəmlikdə mangidu, əlwəttə).

□ **2:9** «Mening güzəl gəhirim» — (yaki «Mening zibuzin-
nitimdin») — bəlkim Kanaan zeminining əzini kərsitudu.

□ **2:11** «Mən xarab wə һarakķa tayinip silərgə bexarət
berimən...» — baxka birhil tərjimi: «Birsi «xarab һəm
һarakning kəp bolidiqanlıqı toqrisida bexarət berimən» desə,
u muxu həlkə taza muwapıq bir pəyəqəmbər bolidu».

Mən ularni Bozrahdiki köylardək,
 Θz yaylıkida yioqilojan bir padidək jəm əlimən;
 Ular adimining keplükidin warang-qurungluğka
 tolidu. □

13 Bir «bəsüp etküqi» ularning aldioqa qikip
 mangidu;
 Ular bəsüp qikip, қowukka yetip berip, uningdin
 qikti;
 Ular bəsüp qikti,
 Yəni қowukka yetip berip, uningdin qikti;
 Ularning Padixahı ularning aldida,
 Pərwərdigar ularning aldioqa etüp mangidu. □ ■

3

*Bexarətlər 2-ḳatar ••• Yetək qılərning ḥaliqə
 way!*

1 Mən mundak dedim: «Anglanglar, i Yakupning
 hakimliri,

□ **2:12** «**Θz yaylıkida yioqilojan bir padidək jəm əlimən;**
ular adimining keplükidin warang-qurungluğka tolidu» —
 bəzi alimlar «adəmlərning keplüki»ni düxmənlərning keplüki,
 dəp karaydu. Biraq bir pada köylər jəm əlinə qılınlıda, bəribir
 qong «warang-qurung» kətürilidu. □ **2:13** «**Bir «bəsüp
 etküqi» ularning aldioqa qikip mangidu; ular bəsüp qikip,
 қowukka yetip berip, uningdin qikti; ular bəsüp qikti,
 ... ularning padixahı ularning aldida, Pərwərdigar ularning
 aldioqa etüp mangidu**» — bu uluq bexarət Hudanıng
 Yəhudani Asuriyə imperiyəsindən kütkuzidiojanlığını kərsitudu;
 bizningqə bexarət yənə ikki ketim əməlgə axurulidu. «Koxumqə
 sez»imizdə biz u tooruluk yənə azraq xərhəlyəmiz. ■ **2:13** Yəx.
 32:4-5; 52:12; Hox. 1:11; Zək. 12:8; Mat. 3:5; 11:11-14; Yh. 10:2-4

Israil jəmətining əmirliri!
 Adil həkümni bilix silərgə has əməsmu? □
 2-3 I yahxilikni eq kərgüqi,
 Yamanlığın yahxi kərgüqilər —
 Silər Əz həlkimdin terisini,
 Ustihanlıridin gəxini yulidiqan,
 Ularning gəxini yəydiqan,
 Terisi soyulmuşqə üstdidin sawaydiqan,
 Ustihanlırını qakıdiqan,
 Ularnı қazanoqa təyyarlıqandək,
 Daxkazandiki gəxni toqriqandək toqraysılər!
 4 Buningdin keyin ular Pərvərdigarə nida
 kılıdu,
 Birak U ularnı anglimaydu;
 Ularning қilmixliridiki hər türlük կəbihliki
 üqün,
 U qaolda U yüzini ulardin қaqurup yoxuridu!».

Sahta pəyərəmbərlərning əhaliçə way!

5 Pərvərdigar Əz həlkini azduroşuqi
 pəyərəmbərlər toqrluluk mundak dəydu: —
 (Ular qixliri bilən qixləydu,
 «Aman-tinqlik!» dəp warkiraydu,
 Kimərkim ularning gelini maylimisa,

□ 3:1 «Mən mundak dedim: «Anglanglar, i Yakupning
 ھاکىملىرى, Israil jəmətining əmirliri! ... » — 1-4-ayəttə
 sezligüqi bəlkim pəyərəmbər əzi. «Yakup» wə «Israil» muxu
 yerdə xübhisizki, ikki padixaqlikni təng kərsitidu. Muxu ayətkə
 қarioqlanda, qırıklıxix məmlikətlərning əng yukarı orunlirioja
 wə sothanilirioja singip kirkənidir; birak u padixağı Həzəkiyani
 tiloja almaydu; Həzəkiya ihlasmən adəm bolup, u əzi muxu
 gunahlardın haliy bolqan.

Xularoqa қарxi urux hazırlaydu!) □ ■

6 — Xunga silərni «alamət kərünük»ni kərməydiqan bir keqə,

Pal salqılı bolmaydiqan қarangoquluk basidu;

Pəyəqəmbərlər üçün կuyax patidu,

Kün ular üstidə қara bolidu; ■

7 «Alamət kərünükni kərgüqilər» xərməndə bolidu,

Palqılar yərgə karitilidu;

Ularning həmmisi kalpuklırını tosup yürüdu;

Qünki Hudadin həq jawab kəlməydu. □

8 Birak mən bərhək Pərwərdigarning Rohidin küqkə toloqanmən,

Yaқupka əzining itaətsizlikini,

Israiloqa uning gunahını jakarlax üçün,

Toqra həkümlərgə həm կudrətkə toloqanmən.

9 Buni anglanglar, ətünimən, i Yaқup jəmətining həkimləri,

Israil jəmətining əmirləri!

Adil həkümgə eq bolqanlar,

Barlıq adalətni burmilaydiqanlar, ■

10 Zionni қan təkük bilən,

□ **3:5** «**Kimərkim ularning gelini maylimisa, ...»** — ibraniy tilida «kimərkim ularning aqziqə bir nərsə salmisa,...». ■ **3:5**

Mik. 2:11 ■ **3:6** Yər. 15:9; Yo. 2:10, 31; 3:15; Am. 8:9

□ **3:7** «**Ularning həmmisi kalpuklırını tosup yürüdu...**» — kalpukları tosux adətə hijillikni bildürətti. Uning üstigə, Musa pəyəqəmbərgə berilgən mükəddəs қanun boyiqə yükumluq kesəl bolqan adəmlər əzining kəlgənlikini agaḥlandurux üçün kalpuklırını tosup «Napak, napak!» dəp warkirixi kerək idi. Bu ayət bu sahta pəyəqəmbərlərning napak səzlərini etirap kılıxi kerək bolidiqlanlığını bildürədi. ■ **3:9** Am. 5:7; 6:12

Yerusalemni həkkəaniyətsizlik bilən
ķuridioqanlar! □ ■

11 *Zionning* həkimliri parilar üçün həküm qıkırıdu,

Kahinlar «ix həkki» üçün təlim beridu;

«Pəyoqəmbərlər» pul üçün palqılık kılıdu;

Birək ular «Pərwərdigar oqa tayinar»mix tehi,

Wə: — «Pərwərdigar arimizda əməsmu?

Bizgə həq yamanlıq qüxməydu» — deyixidu. □

12 Xunga silərning wəjənglardin Zion teoğı etizdək aqdurulidi,

Yerusalem dəng-təpilik bolup қalidu,

«Əy jay laxkan taoq» bolsa ormanlığning otturi-

□ **3:10** «*Zionni կան տէքս իլեն, Երուսալեմնի հէկկանիյէտսիզлик իլեն կুրидօղանլար!*» — xübhisizki, Yerusalemda nuroqun həywətlik imarətlər pəyda bolqanidi. Birək həmmisi adalətsizlikkə tayinip yasaloqan. ■ **3:10** Əz. 22:27; Zəf. 3:3 □ **3:11** ««*Рəyoqəmbərlər*» *pul üçün palqılık kılıdu;...*» — Hudaning pəyoqəmbərləri hərgiz palqılık ixlirini kilmaydu, əlwəttə. Həkikiy pəyoqəmbərlərning hizmətləri bilən «palqılık»ning otturisidiki qong pərkələr toqrluluk «Təbirlər»ni kərüng.

sidiki yukarı jaylardəkla bolidu, halas. □ ■

4

Ahirki zamanlardiki Yerusalem

¹ Birak ahirki zamanda, Pərvərdigarning əyi jaylaxkan taoq taoqlarning bexi bolup bekitilidu, Həmmə dəng-egizliktin üstün kılınip ketürülidu;

Barlık həlkələr uningoşa қarap ekip kelixidu. □ ■

² Nuroqun қowm-millətlər qikip bir-birigə: —

□ **3:12 ««Θy jaylaxkan taoq» bolsa ormanlıknıg oturisidiki yukarı jaylardəkla bolidu, halas»** — Mikah əz dəwridiki «mukəddəs əy» yaki «ibadəthana» deməydu — Ularning gunahları tüpəylidin u pəkət addiy bir «əy» bolup kaldı. Bu ayəttiki bexarət bəlkim Həzəkiya padixaḥni qongkur təsirləndürgən boluxi mumkin. Yüz yıldın keyin ordidiki əmirlər bexarətning Həzəkiyaçqa bolovan təsirini tiləqə elip, əz padixaḥı Yəhəoakimoşa bexarətni nəkəl kəltürüridu («Zion teoqi etizdək aqdurulidu, Yerusalem dəng-tepilik bolup əlididu»), xuning bilən Yərəmiya rəyənəmbər elüm jazasidin kutulup əloqan (Təwrat, «Yərəmiya» 26-bab). «Yukarı jaylar» degini kinayilik gəptur. Qünki Yəhudadikilər hərdaim «yükarı jaylar»da buthanilarni selip xu yerdə butlarçqa qoqunoqan. Lekin xu qaqlarda Yerusalem butça qoqunoqan jaydək «haram» bolup əlididu, xuningdək ormanlıknıg kixılerning kezигə az-paz qelikdiqan bir kışmidin ibarət bolidu, halas! ■ **3:12** Mik. 3:12 □ **4:1 «Ahirkı zamanda»** — ibraniy tilida «künlərnin ahirida». **«Barlık həlkələr uningoşa Pərvərdigarning əyiga** қarap ekip kelixidu» — Təwrat həm Zəburda «(yat) əllər» həm «həlkələr» bolsa adəttə Israildin baxça barlık həlkələrni, yəni «Yəhudiyy əməslər»ni kərsitudu. «Mikah» degən kitabta «yat əllər» yaki «həlk-millətlər» deyilsə, hərdaim muxu mənini bildüridu. ■ **4:1** Yəx. 2:2-5

«kelinglar, biz Pərwərdigarning teoqioqa,
 Yakupning Hudasining əyigə qıkıp keləyli;
 U eż yolliridin bizgə əgitidu,
 Wə biz uning izlirida mangımız» — deyixidu.
 Qünki қанун-yolyoruq Ziondin,
 Pərwərdigarning söz-kalami Yerusalemın
 qıķıdılqan bolidu.

3 U bolsa kəp həlk-millətlər arisida həküm
 qıkırıdu,
 U küqlük əllər, yırakta turqan əllərning hək-
 nahəkəlirigə kesim kılıdu;
 Buning bilən ular eż kiliqlırını sapan qıxlırı,
 Nəyzilirini orqak kılıp soküxidu;
 Bir əl yənə bir əlgə kılıq kətürməydu,
 Ular həm yənə urux kılıxni əgənməydu; □

4 Bəlki ularning hərbiri eż üzüm teli wə eż ənjür
 dərihi astida olturıdu,
 Wə həqkim ularni korkatmaydu;
 Qünki samawiy қoxunlarning Sərdari bolqan
 Pərwərdigar Əz aqzi bilən xundak eytti. □ ■

5 Barlıq həlkələr eż «ilah»ining namida
 mangsimu,
 Birak biz Hudayimiz Pərwərdigarning namida
 əbədil'əbədgıqə mangımız.

6 Xu künidə, — dəydu Pərwərdigar, — Mən
 meyip bolquqılarnı,

□ **4:3** «... U bolsa kəp həlk-millətlər arisida həküm
 qıkırıdu... Ular həm yənə urux kılıxni əgənməydu» —
 Yəxaya pəyəqəmbər eż kitabida muxu ayətlərni (1-3ni) nəkıl
 kəltüridu («Yəx.», 4:2). □ **4:4** «...ularning hərbiri eż üzüm
 teli wə eż ənjür dərihi astida olturıdu» — buning keqmə
 mənisi bəlkim hər kixi hər adəm Hudaqə xükür eytip, aqkezlük
 kılmayıdu, degənlik boluxi mümkün. ■ **4:4** 1Pad. 5:5

Həydiwetilgənlərni wə Əzüm azar bərgənlərni yioqimən; □ ■

7 Wə meyip bolquqını bir «kaldi»,
Həydiwetilgənni küqlük bir əl kılımən;
Xuning bilən Pərwərdigar Zion teoqida ular üstidin həküm süridü,
Xu kündin baxlap mənggügiqə. □ ■
8 Wə sən, i padini kəzətküqi munar,
— Zion kızining egizlikı, *padixahlıq* sanga kelidu:
— Bərhək, sanga əslidiki һokuk-һökümranlıq kelidu;
Padixahlıq Yerusalem kiziqə kelidu. □

Xərəptin ilgiri bolovan azab

-
- **4:6 «Mən meyip bolquqılarnı, həydiwetilgənlərni wə Əzüm azar bərgənlərni yioqimən»** — «meyip bolquqı», «həydiwetilgənlər» wə «Əzüm azar bərgənlər» degən söz ayalqə rodtiki isimlərdür; xübhisizki, bu Israilning panahsız ajiz kıldək bolidioqanlığını kərsitudu. «Meyip bolquqı» degən söz bəlkim həzriti Yakub Pəlestingə köytən qaoqnı, Hudanıng uning jahillişini bir tərəp kılıp meyip қiloqandan keyinkı kərsətkən xəpkitini əskə kəltüridü («Yar.» 32-bab). ■ **4:6** Qan. 30:3, 4, 5 □ **4:7 «Xu kündin baxlap mənggügiqə»** — ibraniy tilida «hazirdın baxlap mənggügiqə». ■ **4:7** Dan. 7:14; Zəf. 3:19; Luqa 1:33 □ **4:8 «padini kəzətküqi munar»** — bəlkim Yerusalem wə uning əməldarlarını kərsitxi mümkün. Qünki ularning rohiy jəhəttin pütkül Israil («Hudanıng padisi»)ning üstigə küzətqi, bağkuqi bolux məs'uliyiti bar idi. **«Bərhək, sanga əslidiki һokuk-һökümranlıq kelidu; padixahlıq Yerusalem kiziqə kelidu»** — demək, Israil yənə padixahlıq bolidu, birak padixah Huda Əzi (Məsih Uning wəkili bolqaqşa) bolidu (7-ayət).

9 Əmdi sən hazır nemixka nida kılıp nalə kətürisən?

Səndə padixah yokmidi?

Sening muxawiringmu һalak bolqanmidi,
Ayalni toloqak tutkandək azablar seni tutuwalqanmidi?■

10 Azabka qüx, toloqak tutkan ayaldək tuquxka toloqinip tirixkin, i Zion kizi;

Qünki sən hazır xəhərdin qikisən,
Hazır dalada turisən,
Sən hətta Babilərim qikisən.

Sən axu yerdə kütkuzulisən;

Axu yerdə Pərvərdigar sanga həmjəmət bolup düxmənliringdin kütkuzidu.□

11 Wə hazır nuroqun əllər: — «U ayaq asti қilinip bulqansun!

Kəzimiz Zionning izasini kərsün!» — dəp sanga karxi jəng қilixka yioqiliyu;

12 Biraq ular Pərvərdigarning oylirini bilməydu,
Uning nixanini qüxənməydu;

Qünki ənqılerni hamanoqa yioqkandək U ularni yioqip կoydi.■

13 Ornundgın turup hamanni təp, i Zion kizi,

■ **4:9** Yər. 8:19 □ **4:10** «Azabka qüx, toloqak tutkan ayaldək tuquxka toloqinip tirixkin, i Zion kizi; qünki sən hazır xəhərdin qikisən, hazır dalada turisən, sən hətta Babilərim qikisən» — Israel Asuriyə təripidin andin Babil (andin keyin yənə Grek və Rim imperiyəsi) təripidin azab tartıdu. Mikah ularoqa: Bu azablarnı Hudadin kəlgən «toloqak azablrı» dəp bilgən bolsanglar, əmdi həkikiy padixah və muxawir (9-ayat) aranglardın tuquluxi kerək, dəydu. Dərwəkə Məsih Əysə ular Rim imperiyəsi təripidin azab tartkanda tuquldı.

■ **4:12** Yər. 51:33

Qünki Mən münggüzüngni təmür, tuyaklıringni mis kılımən;
 Nuroqun əllərni sokup parə-parə kiliwetisən;
 Mən ularning oğenimitini Pərvərdigarə,
 Ularning mal-dunyalirini pütkül yər-zemin
 Igisigə beoqıxlaymən. □ ■

5

*Azablıq künlərdə Məsih tuqulidu wə Israilni
 kutkuzidu*

¹Əmdi əzünglar қoxun-қoxun bolup yiqlinglar,
 i қoxun kizi;
 Qünki birsi bizni muhasirigə aldı;
 Ular Israilning hakim-sorakqisining məngzigə

□ 4:13 «Ornungdin turup hamanni təp, i Zion kizi,
 qünki Mən münggüzüngni təmür, tuyaklıringni mis
 kılımən; nuroqun əllərni sokup parə-parə kiliwetisən...»
 — 11-13-ayəttiki ixlər Israil Babildin kutkuzulup (10-ayət)
 Əfənək Kanaanoğa կատip kəlgəndin keyin yüz berixi kerək. Wəhij
 miladiyədən ilgiriki 3- wə -2-əsirdə «Makkabiyalar» dəwridə
 kismən əməlgə axurulqını bilən, toluk əməlgə axurulux ahirkı
 zamanlarda bolux kerək. ■ 4:13 Zək. 4:14; 6:5

ħasa bilən uridu; □

² (Sən, i Bəyt-Ləhəm-Əfratah, Yəhudadiki mingliqan xəhər-yezilar arisida intayın kiçik bolqan bolsangmu,

Səndin Mən üçün Israiloqa Həkim Boləsuqi qılıdu;

Uning həzurumdin qıqxılları kədimdin,

Yəni əzəldin bar idi) □ ■

³ Xunga tolqak tutkan ayal tuqup boləsuqə,

□ **5:1 «Əmdi əzünglar қoxun-қoxun bolup yioqilinglar»**

— baxka birhil tərjimi: «Əmdi əz-əzünglarnı kesip tilənglər!» (demək, qattık կազու-հəsrətni bildürük üçün). «...

Қoxun-қoxun bolup yioqilinglar, i қoxun ķizi — «қoxun ķizi» degən sırlıq söz Yerusalemidikilərni kərsitudu; bexarət əməlgə axurulqanda Yerusalemidikilərning həmmisining əskər bolidioqanlığını bildürürüxi mumkin. **«Qunki birsi bizni muħasirigə aldi; ular Israilning həkim-sorakqısining məngzigə ħasa bilən uridu»** — bu «muħasirə» bəlkim ikki muħasirini kərsitixi mümkün: (1) Asuriyə imperiyəsinin Yerusalemoqa bolqan muħasiri; xu qəoqda birsi Həzəkiya padixaһning «məngzigə ħasa bilən uroqan»mikin? (2) ahirki zamandiki «nuroqun əllər»ning muħasiri (4:11-13ni körüng).

Bu ikki təhlil toqra bolsa ayətning ikkinçi jümlisidiki «u»: (1) Asuriyə padixaһını wa keyin: (2) ahirki zamandiki dəjjalnı kərsitudu.

□ **5:2 «Sən, i Bəyt-Ləhəm-Əfratah, Yəhudadiki mingliqan xəhər-yezilar arisida intayın kiçik bolqan bolsangmu, səndin mən üçün Israiloqa Həkim Boləsuqi qılıdu; uning həzurumdin qıkip-kirixlları kədimdin, yəni əzəldin bar idi»** — demisəkmə, bu Məsih Əysani kərsitudu. U: (1) «Bəyt-Ləhəm» degən kiçik yezida tuqulqan; (2) xuning bilən bir wakitta u Hudaning «Kalami» bolup, Huda xuning wasitisi arkılıq həmmə məwjudatlarnı yaratqanidi («Yuh.» 1:1-4), Məsih xuning yenidin «əzəldin tartip» Hudaning iradisini bəja kəltürüxkə qıkip-kirip turoqanidi. ■ **5:2** Mat. 2:6; Yh. 7:42; Yar.3:8; 7:12; 14:18; 16:7; Mis.3:4; Yh. 13:3

U ularni *düxmənlirigə* taxlap köyidu;
 Xu qaoqda Uning ərindaxliri bolğan қaldisi
 Israillarning yenoqa қaytip kelidu. □

4 U bolsa Pərwərdigarning küqi bilən,
 Pərwərdigar Hudasining namining həywitidə
 padisini bekixkə ornidin turidu;
 Xundak kılıp ular məzmut turup қalidu;
 Qünki U xu qaoqda yər yüzining kərilirigiqə
 uluq dəp bilinidu.

5 Wə bu adəm aram-hatırjəmlikimiz bolidu;
 Asuriyəlik zeminimizə bəsüp kirgəndə,
 Ordilirimizni dəssəp qəyligəndə,
 Biz uningoqa ərəxi yəttə həlk padıqisini,
 Səkkiz əbəliyətlik yetəkqini qikirrimiz; ■

6 Ular Asuriyə zeminini kiliq bilən,
 Nimrodning zeminini ətkəlliridə harabə қilidu;
 Wə Asuriyəlik zeminimizə bəsüp kirgəndə,
 Qegrimiz iqini qəyligəndə,

□ **5.3 «U ularni düxmənlirigə taxlap köyidu»** — yaki «ularni taxlap köyidu». **«xunga tolqak tutqan ayal tuqup bolquzə, U ularni (düxmənlirigə) taxlap köyidu»** — demək, bexarət boyiqə «Məsih» tuqulmuşqə Huda Israilni yat əllərning həkümranlıq astoqa tapxuridu, ular baxkə əllərning həkimiyiti astida turidu; xuningdək ular japa wə azab tartidu. **«Xu qaoqda Uning (Məsihning) ərindaxliri bolğan қaldisi Israillarning yenoqa қaytip kelidu»** — ayətkə əkariqanda Məsihning tuquluxi Hudaqə sadık bolğan bir «ķaldisi», yəni «uning ərindaxliri» Pələstin zeminə yəqutip kelixi bilən baoqlik; tarihtin bilimizki, Hudanıng «ķaldisi»ning «yəqutip kelix»i Məsih tuquluxtin ilgiri idi (miladiyədin ilgiriki 520-yili). ■ **5:5** Yəx. 9:5

U adəm bizni uning қолидин қутқузиду.□

7 Wə Yakupning қалдиси nuroqun həlkələr arisida Pərwərdigardin qüxkən xəbnəmdək bolidu, Qəp üstigə yaoqkan yamoqurlardək bolidu; Bular insan üçün keqikməydu,

Adəm balilirining *əjrinı* kütüp turmaydu.□

8 Yakupning қалdisi əllər arisida, Yəni nuroqun həlkələr arisida ormandiki haywanlar arisidiki xirdək bolidu, Koy padılıri arisidiki arslandək bolidu; Xir ətkəndə ularning arisidin, Həqkim қutқuzup alalmioqudək qaylep dəssəydu, Titma-tit kılıp yırtiwetidu.□

□ **5:6** «**Ular Asuriyə zeminini kılıq bilən, Nimroding zeminini etkəlliridə harabə kılıdu**» — «Nimrod» bolsa Babil xəhərinin asasqısı idi. «**Asuriyəlik zemini zoja bəsüp kırğəndə, qegrimiz iqini qayligəndə, u adəm bizni uning қолidin қutқuzidu**» — ahirki zamanda Məsih Israilni (ular towa kılqandin keyin) barlıq düxmənliridin қutқuzidu. □ **5:7** «**Wə Yakupning қaldisi urqun həlkələr arisida Pərwərdigardin qüxkən xəbnəmdək bolidu, qəp üstigə yaoqkan yamoqurlardək bolidu; bular insan üçün keqikməydu, adəm balilirining əjrinı kütüp turmaydu**» — bu ohxitxning asasiy mənisi: «adəmlərning hərkəndək ix-paaliyətləri xəbnəm wə yamoquroja həqkəndək təsir yatküzməydu; ular qüxiyi üçün adəmlərning hərikitini kütməydu. Xəbnəm wə yamoqur bəribir pəkət Hudanıng orunlaxturuxi bilən qüxicidu»; kəlgüsidiə Huda Əz mehîr-xəpkjiti bilən Yakup jəmətini dunyadiki barlıq əllərni (ular həq ix-paaliyətlərni kilmayla) oyqitidiqan wə yengilaydiqan bir bərikət kılıdu. □ **5:8** «**Xir ətkəndə ularning arisidin, həqkim қutқuzup alalmioqudək qaylep dəssəydu, titma-tit kılıp yırtiwetidu**» — «ular» muxu yerdə «ormandiki haywanlar» wə «köy padılıri»ni (demək, yat əllərni) kərsətsə kerək.

9 Kolumg kükəndiliring üstigə kətürülidü,
Barlıq düxmənliring üzüp taxlinidü.

10 Xu künidə xundak boliduki, — dəydu
Pərwərdigar,
Mən aranglardın barlıq atliringni üzüp
taxlaymən,

Jəng hərwiliringni һalak қılımən. □ ■

11 Zeminingdiki xəhərliringni yokitimən,
Barlıq istihkamliringni oqlitimən. □

12 Sehirlərni kolungdin üzüp taxlaymən;
Silərdə palqılar bolmaydu.

13 Mən oyma məbudliringni,
«But tūwrük»liringlarnı otturungdin üzüp
taxlaymən;
Sən eż kolungning yasiqiniqa ikkinçi bax ur-
maysən.

14 Arangdin «Axerah»liringni yuluwetimən,
Wə xəhərliringni һalak қılımən; □

□ **5:10 «Mən aranglardın barlıq atliringni üzüp taxlaymən, jəng hərwiliringni һalak қılımən»** — Hudanıng Musa pəyəqəmbərgə tapxuroqan pərmanılıri boyiqə, Israillar arisidiki atlar wə jəng hərwilirini kəpəytixkə bolmaydu. Hudanıng məksiti xübhisizki, Өz həlkining atlaroqa, hərwilaroqa əməs, bəlki Huda Əzigila tayinixidin ibarəttür («Kan.»17:16, «Zəb.»20:7, «Yəx.31:1»nimu körüng). ■ **5:10** Hox. 14:4

□ **5:11 «Zeminingdiki xəhərliringni yokitimən, barlıq istihkamliringni oqlitimən»** — Hudanıng bu ixta bolqan məksiti barlıq atlarnı wə jəng hərwilirini yokitix məksitigə ohxax boluxi kerək — Israilni pəkət Əzigila tayanduruxtur.

□ **5:14 «Arangdin «Axerah»liringni yuluwetimən»** — «Axerah»lar bəlkim butpərəslikkə beoqxılanqan dərəhliklər idi. Dərəhlər but xəkligə oyułqan yaki nəqixləngən boluxi mümkün idi. **«wə xəhərliringni һalak қılımən»** — «xəhərliring»ning baxka bir tərjimisi: «kanlık kurbangahlıring».

15 Wə *Manga* қulak salmiqan əllərning üstigə aqqik wə dəroqəzəp bilən intikamni yürgüzimən.

6

Bexarətlər 3-ķatar ••• Hudanıng dəwasi

1 Pərwərdigarning nemə dəwatkinini hazırlanglar: —

«Ornungdin tur, taoqlar aldida dəwayingni bayan kıl,

Egizliklərgə awazingni anglatkin». □

2 «I taoqlar,

Wə silər, yər-zeminning əzgərməs ulliri,

Pərwərdigarning dəwasini anglanglar;

Qunki Pərwərdigarning Θz həlkı bilən bir dəwasi bar,

U Israil bilən munazilixip əyibini kərsətməkqi; ■

3 I həlkim, Mən sanga zadi nemə kıldım?

Seni nemə ixtaizar kiliptimən?

Mening hatalığım toqrluk guwahlıq berixkin!

4 Qunki Mən seni Misir zeminidin elip qıqardım,

Seni küllük makanidin hərlükke kütkuzdum;

Aldingda yetəkləxkə Musa, Hərun wə Məryəmlərni əwəttim. ■

□ 6:1 «Ornungdin tur, taoqlar aldida dəwayingni bayan kıl, egizliklərgə awazingni anglatkin» — bu səzlər Mikahning əzигə (Israillar anglisun dəp) eytılıqan. Kədimki taoqlar wə dəng-egizliklər muxu dəwada Hudanıng wədiliridə turoqanlıqıqa guwahlıq beridu («Qan.» 4:26, «Yəx.» 1:2ni kərüng). ■ 6:2 Hox. 4:1 ■ 6:4 Mis. 12:51; 14:30; 20:2

5 I həlkim, Pərwərdigarning həkəkaniyiliklirini bilip yetixinglar üçün,
Moab padixahı Balakning қандак niyitining barlığını,
Beorning oqlı Balaamning uningoqa қандак jawab bərgənlikini,
Xittimdin Gilgalıqıqə nemə ixlar bolqanlığını hazırlıq esinglaroqa kəltürünglar. □ ■

6 — Mən əmdi nemini kətürüp Pərwərdigar aldioqa kelimən?
Neməm bilən Həmmidin Aliy Bolquqi Hudanıng aldida egilimən?
Uning aldioqa kəydürmə қurbanlıklarnı,
Bir yillik mozaylarnı elip keləmdim?
7 Pərwərdigar mingliqən қoqkarlardın,
Tümənligən zəytun meyi dəryaliridin huzur alamdu?
Itaətsizlikim üçün tunji balamnı,
Tenimning puxtını jenimning gunahıqıqa atamdimən!? □

□ **6:5 «I həlkim... Moab padixahı Balakning қандак niyitining barlığını, Beorning oqlı Balaamning uningoqa қандак jawab bərgənlikini, Xittimdin Gilgalıqıqə nemə ixlar bolqanlığını hazırlıq esinglaroqa kəltürünglar»** — Huda Xittimdə Israillarning butpərəslikini jazalıqan, andin ularnı kəqürüm kılıqan; U Gilgalda məjizə yaritip, ularnı Iordan dəryasidin ətkəzgən. Əmdi hazırlıq ixlar bolmamdu — ular halisila, butpərəsliktin towa kılıp, Hudanıng nijatını kerüdiqən bolidu. Tiloqa elinə qədər wəkələr «Qəl.» 24, 25-bab, wə «Yəxua» 1-5-bablarda hatirləngən. ■ **6:5 Qəl. 22:5; 23:7; 25; Yə. 5 □ 6:7 «Tenimning puxtını jenimning gunahıqıqa atamdimən!?»** — iibraniy tilida «tenimning mewisini jenimning gunahıqıqa atamdimən!?».

8 I insan, U sanga nemə ixning yahxi ikənlikini kərsətti,
 Bərhək, Pərwərdigar səndin nemə tələp kılqanlığını kərsətti —
 Adalətni yürgüzüx,
 Mehribanlığını səyüp,
 Sening Hudaying bilən billə kəmtərlik bilən mengixtin baxqa yənə nemə ixing bolsun?■

Dəwaning dawami, həküm qıkırıx

9 Pərwərdigarning awazi xəhərgə hitab kılıp qakırıdu;
 (Pəm-danalıq bolsa namingoşa hərmət bilən қaraydu!)
 Əmdi həküm palığını wə uni Bekitkinini anganglar: —□
10 Rəzil adəmning əyidə rəzilliktin aloqan bayılıklar yənə barmidu?
 Kəm əlqəydiqan yirginqlik əlqəm yənə barmidu?□
11 Biadil taraza bilən,

■ **6:8** Qan. 10:12 □ **6:9** «Əmdi həküm palığını wə uni **bekitkinini anganglar!**» — baxqa birhil tərjimisi: «Əmdi i kəbilə wə xəhər jamaiti, anganglar!». □ **6:10** «**Rəzil adəmning əyidə rəzilliktin aloqan bayılıklar yənə barmidu?** Kəm əlqəydiqan yirginqlik əlqəm yənə barmidu?...» — 10-15-ayətlərdə hatirləngən Israilning kilmixliri yüksərik 8-ayəttiki sözning əksi bolidu (adalətni yürgüzüx, mehribanlığını səyüp, kəmtərlərqə Huda bilən billə mengix). Muxu ayəttiki «əlqəm» ibraniy tilida «əfah» bolidu.

Bir halta sahta taraza taxliri bilən pak bolalamdim? □ ■

12 Qünki xəhərning bayliri zorawanlıq bilən tolqan,

Uning aħalisi yalqan gəp kılıdu,

Ularning aqzidiki tili aldamqidur. ■

13 Xunga Mən seni urup kesəl ķilimən,

Gunahlıring tüpəylidin seni harabə ķilimən.

14 Yəysən, biraq toyunmaysən,

Otturangda aq-boxluk қalidu,

Sən mülküngni elip yətkiməkqi bolisən,

Biraq sakliyalmaysən;

Saklap қalduroqining bolsimu, uni ķiliqka tapxurimən. □ ■

15 Teriysən, biraq həsul almaysən;

Zəytunlarnı qəyləysən, biraq əzüngni meyini sürtüp məsih ķilalmaysən,

Yengi xarabni qəyləp qikirisən,

Biraq xarab iqəlməysən. ■

16 Qünki «Omrining bəlgilimiliri»ni,

«Aħabning jemətidikilər ķilqanlıri»ni tutisən;

Sən ularning nəsihətliridə mangisən,

□ **6:11 «Biadil taraza bilən, bir halta sahta taraza taxliri bilən pak bolalamdim?»** — baxka birhil tərjimisi: «Biadil tarazini, bir halta sahta taraza taxlirini tutup turqan adəmlərni pak hesabliyalamdim?». ■ **6:11** Hox. 12:8 ■ **6:12** Yər. 9:7 □ **6:14 «Yəysən, biraq toyunmaysən, otturangda aq-boxluk қalidu»** — bəzi alimlar bu ibarə tolqaq kesili «dizenteriyə»ni kərsitudu, dəp կարaydu. **«Sən mülküngni elip yətkiməkqi bolisən, biraq sakliyalmaysən; saklap қalduroqining bolsimu, uni ķiliqka tapxurimən»** — baxka birhil tərjimisi: «sən tolqaqka kelisən, biraq balını tuoqmaysən; tuoqsangmu, balangni ķiliqka tapxurimən». ■ **6:14** Hox. 4:10

■ **6:15** Kan. 28:38; Hag. 1:6

Xuning bilən Mən seni harabə,
 Səndə turuwatqanlarning həmmisi iskirtix
 obyekti kılımən;
 Sən həlkimdiki xərməndiqilikni kətürisən. □ ■

7

Pəyərəmbərninq azablinixliri

¹ Mening һalimoqa way! Qünki mən huddi
 yazdiki mewilər yioqilip,
 Üzüm һosulidin keyinki wasangdin keyin aq
 қaloqan birsigə ohxaymən,
 Yegüdək sapak yoktur;
 Jenim təxna bolоqan tunji ənjür yoktur!
² Ihlasmən kixi zemindin yokap kətti,
 Adəmlər arisida durus birsimu yoktur;
 Ularning həmmisi կan təküxkə paylimakta,
 Hərbiri өз կerindixini tor bilən owlaydu. ■
³ Rəzillikni puhta kılıx üçün,
 Ikki կoli uningoqa təyyarlanqan;
 Əmir «inam»ni soraydu,
 Sorakqimu xundak;

□ **6:16 «Qünki «Omrining bəlgilimiliri»ni, «Ahəbning jəmətidikilər kıləqlanlırı»ni tutisən»** — Omri Israilning intayın rəzil padixahı bolup, nuroqunlioqan butlarnı yasap, Israilni bularoqa qoqunuxka buyruqan. Ahəb uningdin tehimu rəzillikkə etüp, butpərəslikkə pahixiwazlıq, «insan կurbanlığı», puçralarnı bulang-talang kılıx wə katillikni կoxkanidi. («1Pad.» 16-22-bablarnı körüng). **«Səndə turuwatqanlarning həmmisi iskirtix obyekti kılımən»** — muxu yerdə «iskırtix» mazaq kılıxni bildüridi. ■ **6:16** 1Pad. 16:25, 26, 30-34 ■ **7:2** Zəb. 12:1-2; Hox. 4:1

Mətiwər janab bolsa əz jenining nəpsini axkara eytip beridu;

Ular jəm bolup rəzillilikni toküxmakta. □ ■

4 Ularning əng esili huddi jioqandək,
Əng durusi bolsa, xohilik tosuktin bəttərdur.
Əmdi kezətqiliring *korkup* kütkən kün,
Yəni *Huda* sanga yekinlap jazalaydioqan künü yetip kəldi;

Ularning alakzadə bolup ketidiqan wakti hazır kəldi. □

5 Ülpitinggə ixənmə,
Jan dostonqoşa tayanma;
Aoqzingning ixikini ķuqıkingda yatkuqidin yepip yür.

6 Qünki oöqul atisioqa bihərmətlik ķılıdu,
Kız anisioqa,
Kelin ķeyn anisioqa ķarxi ķozqılıdu;
Kixining düxmənliri əz əyidiki adəmliridin ibarət bolidu. ■

7 Birək mən bolsam, Pərwərdigarоqa ķarap ümid baqlaymən;

Nijatimni bərgüqi Hudani kütimən;
Mening Hudayim manga ķulaq salidu.

Ahirki zaman tooruluk ümid — Hudanıng

□ **7:3 «Mətiwər janab bolsa əz jenining nəpsini axkara eytip beridu»** — «metiwər jabab» bəlkim padixaħni wasitilik korsitudu. ■ **7:3 Mik. 2:1; 3:11 □ 7:4 «Ularning əng esili huddi jioqandək, əng durusi bolsa, xohilik tosuktin bəttərdur»** — «əng esili» adalətni burmilimaydu, pəkət uningoşa tosaloğu bolidu! **«Huda sanga yekinlap jazalaydioqan künü...»** — ibraniy tilida «sening yoklinidioqan kününə» deyildi. ■ **7:6 Əz. 22:7; Mat. 10:21, 35, 36; Luqa 12:53**

«kaldisi» söz kildiu

8 Manga қарап hux bolup kətmə, i düxminim;
Gərqə mən yiklip kətsəmmu, yənə կopimən;
Karangoçuluğta oltursam, Pərwərdigar manga
yorukluk bolidu.□

9 Mən Pərwərdigarning oqəzipigə qidap turimən

Qünki mən Uning aldida gunah sadir kildim —
U mening dəwayimni sorap, mən üçün həküm
qikirip yürgüzgüzə kütimən;
U meni yoruklukça qikiridu;

Mən Uning həkkaniyilikini kərimən.■

10 Wə mening düxminim buni kəridu,
Xuning bilən manga: «Pərwərdigar Hudaying
keni» degən ayalni xərməndilik basidu;
Mening kəzüm uning *məəqlubiyitini* kəridu;
U koqidiki patkaqtək dəssəp qəylinidu.■

Hudanıng jawabi

11 — Sening tam-sepilliring қurulidioqan künidə,
Xu künidə sanga bekitilgən pasiling yıraklıraqa
yətkilidu.

12 Xu künidə ular yeningoqa kelidu;
— Asuriyədin, Misir xəhərliridin,

□ **7:8** «**Manga қарап hux bolup kətmə, i düxminim;...»** —
muxu yərdiki «düxminim» həm 10-ayəttiki «u» degənlər «ayalqə
rod»ta kəlgən bolоlaqqa, bexarət Yerusalemning Asuriyəgə gəp
ķiloqanlıqını, yaki bolmisa ahirkı zamandiki düxmini Babiloşa
gəp ķilidioqanlıqını kərsətsə kerək. ■ **7:9** Zəb. 9:5-7; Zəb.
43:1-2; Yər. 50:34 ■ **7:10** Zəb. 79:10; 115:2; Yo. 2:17

Misirdin *Əfrat* dəryasi olıqə, dengizdin den-giz olıqə wə taqdin taq olıqə ular yeningoşa kelidü.

13 Birak yər yüzı bolsa əzinin üstdə turuwatkanlar tüpəylidin,
Yəni ularning kilmixlirining mewisi tüpəylidin harabə bolidu. ■

Hudaning «kaldisi»ning duasi

14 — Əz həlkinqni, yəni ormanda, Karməl otturisida yaloquz turuwatkan Əz mirasing bolqan padini,
Tayak-ħasang bilən ozuklanduroqaysən;
Kədimki künlərdikidək,
Ular Baxan həm Gilead qimənzarlırida қaytidin ozuklansun! □ ■

Hudaning jawabi

15 — Sən Misir zeminidin qıkqan künlərdə bolqandək,
Mən ularoşa karamət ixlarnı kərsitip berimən. ■
16 Əllər buni kərüp barlıq həywisi din hijil bolidu;
Kolini aqzi üstigə yapidu,
Kulaklıri gas bolidu;
17 Ular yilandək topa-qangni yalaydu;
Yər yüzidiki əmiligüqilərdək əz təxükliridin titrigən peti qıkıdu;

■ **7:13** Yər. 21:14 □ **7:14** «... ormanda, Karməl otturisida yaloquz turuwatkan əz mirasing boloqan pada...» — «Karməl» bolsa Israilning əng barəksan, əng esil ormanlıq rayoni. ■ **7:14** Mik. 5:3 ■ **7:15** Yo. 2:26

Ular қоркуп Pərwərdigar Hudayimizning
yeniçä kelidu,
Wə sening tüpəylingdinmu қорқиду.■

18 Kəbihlikni kəqüradioğan,
Əz mirasi bolqanlarning qaldisining
itaatsizlikidin etidişan Təngridursən,
U aqqikini mənggüğə saklawərməydu,
Qünki U mehir-muhabbatni huxallık dəp bilidu.
Kim sanga təngdax ilahıdur?□ ■

19 — U yənə bizgə karap iqini aqritidu;
Kəbihliklirimizni U dəssəp qəyləydu;
Sən ularning barlıq gunahlırını dengiz təgliriğə
taxlaysən.

20 — Sən ədimki künlərdin beri atabowilirimizə kəsəm kılqan həkikət-sadakətni
Yaçupka,
Əzgərməs muhabbatni İbrahimə qəydiyə
kərsitisən.

■ **7:17** Zəb. 72:9; Yəx. 49:32 □ **7:18** «**Kim Sanga təngdax ilahıdur?**» — «Mikah» degən isim,ibraniy tilida «kim Hudaqa təngdax?» degən mənidə. ■ **7:18** Mis. 34:6, 7; Zəb. 103:9

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5